

# AŞIQLIYİN İSİĞINDA

Sözümüzün ünvanında minacətsən, ya Əli,  
Boynumuzda haqqın var, əhliyətsən, ya Əli.  
Biz bayat edənlik sən beyətsən, ya Əli.  
Min illərin təzəsi - tərəvətsən, ya Əli!  
Min dörlü haldan keçən təbiətsən, ya Əli!

Qəfəsdən çıxsa bülbül çölün kolu, qapısı,  
İsteyinə açılsa, sevda qolu, qapısı...  
Söz bilənə qəlbimin sağı, solu - qapısı  
Sənsən idrak sahibi - elmin yolu, qapısı.  
Sən "Nəhcül-bələğə" sən, söz, hikmətsən, ya Əli!

Açılsa bar-barxanam, sənsən xəzinəm, yüküm,  
"Of" demərəm qatlansa dizlerim büküm-büküm;  
Parçalansa yer üzü tərpənməz bircə tüküm.  
Nə Allah, nə peyğəmbər, nə hakimsən, nə məhkum,  
Fəqət Ərş - Əlaya bir zinətsən, ya Əli!

Cekilsəm min divana qanıma qaşıq göndər,  
Kimliyimi görməyə sinanmış aşiq göndər,  
Kükür ilham pərimlə sülhə barışqı göndər;  
Bir qəlemdir, bir kağız - qəlbimə işq göndər,  
Güç gəlsin varlığımı - dəyanətsən, ya Əli!

Nitqinin kəsərində qocalmayan gəncavər,  
Danışa, dil-dil ötə - hanı elə diləvar?  
Sənsən sözün sahibi, mən da sənə bir yaver  
Zülfüqar tək qılınc yox, Əli kimi cəngavər,  
Haqqın hökmü, qanunu, ədalətsən, ya Əli!

Düşüncəmin taxtında sən özünsən tacalıq,  
İşığın bəs eləyə olsa bircə bacalıq;  
Adına tapınışsam, mənə neylər qocalıq?  
Əfsanəsən dillərdə, adın zirvə, ucalıq,  
Əbədi naşıl, dastan, hekayətsən, ya Əli!

Vicdanların çekisi, doğrulara düz əlsən,  
Əyrişərin yolunu kəsməyə də yüz əlsən.  
Yalanların dilini yandırmağa köz əlsən.  
Hələ dünya bilmir ki, axıracan əzəlsən,  
Adəmdən Xatəməcən əlamətsən, ya Əli!

Hər sözün min donu var, açılmaz sir kitabdır.  
Hansi qəlbə işığın düşübə nur kitabdır.  
Görənlərin gözündə heyrəti hür kitabdır,  
Hər insan öz dilində oxunsa bir kitabdır,  
Sən kitablar kitabı - kəramətsən, ya Əli!

Sənə xilaf çıxanın iqbalı fəryad aldı,  
Dərdi tüğyan elədi, acısı bünypad aldı.  
Qəlbimin ölkəsində sevdasını yad aldı.  
Kim sənə aşiq oldu, ilhamı qanad aldı,  
Qürurun qaynağısan, fəxərətsən, ya Əli!

Ruhumuza zəfəri haqdan istə, qəzəbsən  
Doğru, düzü qovsalar, gırsa bəstə qəzəbsən,  
Haqsızlıq qoşun çəkib gəlsə dəstə, qəzəbsən.  
Bir köhlən kişnərtisi - Xəndək üstə qəzəbsən,  
Qorxu bilməz meydangır - cəsarətsən, ya Əli!

Sinəmizdə qoruduq ocağını, qorunu,  
Qəlbimizə yiğmişiq işığını, nurunu.  
Adından cavab alır ruhumuzun sorunu  
Bircə sözün dağıdar min hiylənin torunu,  
Qırılmaz məntiqinlə məharətsən, ya Əli!

Zamanların üstündən ruhumuza gəl, şığı,  
Şimşeyinlə kəs, dağıt zülməti, qaranlığı;  
Qaytar sevən ürəyi, yox olan insanlığı  
Qırqların məclisində özün irfan işığı,  
Haqqın görən gözüsən, bəsirətsən, ya Əli!

Hər kəsin miqdarnı öz sözündə görənsən,  
Könlürlərin bağından sevgi gülü dərənsən,  
Məzələmə xəta gəlsə, sən sinəni görənsən,  
Hər kəsə öz dilində haqqı nişan verənsən,  
Milletlərin birliyi - cəmiyyətsən, ya Əli!

Yoluna sadıq olub, üzü görkə yar oldun,  
Canı qurban eyleyən - sevən erkə yar oldun.

## Əli mədhində Xələfli qəsidəsinə Əli Rzanın təxmisidə

Anlayana, bilənə - haqqı derke yar oldun.  
Həm ərəbə, əcəm, həm də türkə yar oldun,  
İnsan oğlu insansan - nəcabətsən, ya Əli!

Piranların pirisən, pir bilər səni pir kes,  
Allaha agah olar örtüde qalmaz sir kəs,  
Deyərəm qüdrətini səndən soruşsa bir kəs  
Əl etəkdən üzülsə, göz dikər sənə hər kəs,  
Ümidlər qırılında güc, qüvvətsən, ya Əli!

Nitqimin çəmənində əbədi bir baharsan,  
Sərhədsiz düşüncəmdə məmləkətsən, diyarsan.  
Sinəm üstə Yanardağ, məşəlimsən - yanarsan;  
Ruhumda, varlığında hara dönsəm sən varsan,  
Mən bilirom sən kimson, nə qüdərsən, ya Əli?

İki sevən ürəyin siğınan damı da sən,  
Yarımçıq aruzuların bütövü, tamı da sən;  
Bir şəhidin istəyi, arzusu, kamı da sən;  
Cümleyə hamı də sən, Cəmşidin camı da sən,  
Camalların cəmison, sir surətsən, ya Əli!

Ünvanında görünər kimliyi hər böyüyün,  
Adamlıqda özünü, yerini gör böyüyün.  
"Əli eşqi kimdə var" - adını sor böyüyün;  
Bir nadan ağ olarsa, üzüne bir böyüyün,  
Sən ədəbə timalsan, mərifotsən, ya Əli!

Ey qəribər pənahı, gülə döñər tikanın,  
Ümidlərə təperin, inamlara təkanın,  
Qayıbindan yol golir ədəb elmin, ərkanın;  
Sən Məzari-Şərifəsən - müqəddəsdir məkanın,  
Sən Nəcəfəl-Əşrəfsən - həqiqətsən, ya Əli!

İlhamım qanad bildi Düldülünü - atını,  
Pay almış hikmətini, qorudum baratını,  
Nəsillərə dərs bildim gücünü, səbatını;  
Kim yazib vəsf eləsə, min dörlü həyatını;  
Yazana, oxuyana şan-şöhrətsən, ya Əli!

Amalımız uğrunda müsəlləh nəfərimiz,  
Üzü nura, işığa yolumuz, səfərimiz,  
Adınla bəxtimizə yazılar zəferimiz;  
Sepində hünərimiz, biçində sərvərimiz,  
Şüfrəmizdə duz-çorək, bərəkətsən, ya Əli!

Tükənməz insanlığın yaza, yaya sevgisi,  
Payızdan, qışdan keçər günə, aya sevgisi.  
Ömürde çiçək açaq axar çaya sevgisi;  
Zal olduğunuz əzəldən bu dünyaya sevgisi,  
Qəlbində Məenun eşqi, məhəbbətsən, ya Əli!

Bayatiya çəkmişəm yurdı yanan elləri,  
Yaddaşımı yandırıq qurd ağızlı çölləri,  
Könlümüala bilmir qərib-qərib dilləri,  
Varlığımdan əsirdi tonhalığın yelləri,  
Qızıldım ocağında, hərərətsən, ya Əli!

Bəxtimin səhrasından qomin karvani keçdi,  
Gözlərim göy üzündə axan ulduzu seçdi.  
Göyərən arzuları bu zalim dövran biçdi;  
Bu qəsidi qəlbimin bulağından qan içdi,  
Arx çəkdim sözərimə - bir fürsətsən, ya Əli.

Könlümə qonaq gəldin, mən demədim sən kimsən,  
Ruhumun loğmanısan, gözlədiyim həkimsən,  
Əqidəmin işqi, inamımda kökünsən;  
Sən şair Əli Rzanın ürəyinə hakimsən,  
Ədəb-ərkan hamisi, xitabətsən, ya Əli!

Söz götürdüm, söz yiğdim, doldurdum dükənimizi,  
Adına güvəncimə göstərdim imkənimizi.  
Könlüllərə sevgimdən ucaltdım kurqanımı;  
Nankorlar viran qoydu yurdumu, məkanımı,  
Qarabağsan içimdə, qəm, məhnətsən, ya Əli!

Üz tutdum, nəğmə dedim bir işqılı ünvana,  
Səcdəyə durdu könlüm min qadəni sovana,

Tutsa əcəl yuxusu, gözlerimdən qovanı;  
Ayrılıqlar ruhumu çəksə də min divana,  
Siğindim adına mən, ləyaqətsən, ya Əli!

Qaçmaram taleyimdən, gözləyərəm qəzəmi,  
Çəkərəm günahmdan gəlse haqlı cəzəmi;  
Haqqın qılınçı kəssin əvəzində əzəmi;  
Hələ dünya bilmir ki, bu dağlımış nizəmi,  
Mizanına qaytaran qiyamətsən, ya Əli!

Sən ümmətin dərdində yanın ahi-mərdənsən,  
Gözlərimin önündə seyragahi-mərdənsən,  
Xeyirliyə açılan hər sabahı-mərdənsən;  
Türk oğlu türkəm özüm, sən də Şahı-mərdənsən,  
Damarımda, qanımda hərəkətsən, ya Əli!

Nesillərə əmanət yaddaş borcu, yad borcu,  
Hərislərə söz dağı ah borcu, fəryad borcu  
Ruhlara ətir saçan adın sözə dad borcu;  
Vəsfini sözə çəkdim - sevgi borcu, ad borcu;  
Sən borclardan keçənsən, səxavətsən, ya Əli!

Söz çağladı qəlbimdən heyran oldum avaza,  
Ruhumun töbəti döndü bahara, yaza.  
Baxmadım ümmanında nə dərinə, dayaza;  
Əli şövqü, eşqinə gördüm ki, yaza-yaza  
Mənaların qibləsi, mahiyyətsən, ya Əli!

Açılar, sələlonər səni görən göz nuru,  
Şəninqənətən yazılsı, hər söz duru,  
Kim sənə könlər verdi, nəsib oldu uğuru;  
Dağların məğurluğu, zirvələrin qıruru,  
Yenilməzlik heykəli, şəxsiyyətsən, ya Əli!

Əli Rzaya mən dedim, sözü bilən kəsə yaz,  
Urvatda saxla sözü, haqdan gələn səsə yaz;  
İlhamından gələni yol boyu nəfəsə yaz;  
Bu yerdə Xələfli də dedi sözü kəsə yaz:  
Düşüncəsi kasada zehniyyətsən, ya Əli!

Xain əldən, pis dildən aldın xəbis yarası,  
Sevdəli ürkəklərin xalda yanar qarası  
Qəlbimin ahəngidi hər misrən sırası  
Can bədənə verildi olum-ölüm arası,  
Sən ümmətin ruhuna əmanətsən, ya Əli!

İnsan oğlu ayılsa, gözün açsa röyadan,  
Görər ki, hörmət gəlir uzaq olsa riyadan.  
Yel assın, tufan qopsun nə aparar qayadan?  
Bildiyini deməyən nakam gedər dünyadan,  
Qızıl sözün zərgəri, nəsihətsən, ya Əli!

Hər çatında çağırısan inamına yol açar,  
Gəl-gol deyar uğurun, bəxtin sənə qol açar.  
Həyat gülər üzünə, arzuların gül açar;  
Hər müdrikdən qalan söz zaman-zaman dil açar,  
Dünyanın sonunacaq vəsiyyətsən, ya Əli!

05.01.2016



Əli Rza XƏLƏFLİ